

**KIV XÜLASƏ**

**İSLAM İNKİŞAF BANKI (IDB) vƏ  
İSLAMİ TƏDQIQATLAR vƏTƏLİM İNSTİTUTU (IRTI)**

*ilə əməkdaşlıq çərçivəsində*



**«YOXSULLUĞUN AZADILMASI üçün İSLAMİ  
MİKROMALİYYƏLƏŞMƏ»**

*(14-18 dekabr 2015-ci il)*

*(Xaçmaz şəhəri, Azərbaycan Respublikası)*



- [http://economy.gov.az/index.php?option=com\\_content&view=article&id=3745:yoxsulluqun-azaldilmasi-14-12-2015&catid=8:news&Itemid=263&lang=az](http://economy.gov.az/index.php?option=com_content&view=article&id=3745:yoxsulluqun-azaldilmasi-14-12-2015&catid=8:news&Itemid=263&lang=az)

## **"Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələri" mövzusunda təlim keçirilir**

Dekabrın 14-də Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə "Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələri" mövzusunda regional təlim öz işinə başlamışdır.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İslam İnkişaf Bankının İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər.

Regional təlimi giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat vermiş, keçirilən digər tədbirlər kimi bu təlimin də İslami Tədqiqatlar və Təlim İnstitutu ilə əlaqələrin inkişafında əhəmiyyətini qeyd etmişdir. Vilayət Vəliyev həmçinin, yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulamışdır.

İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi cənab Faysal Slama isə islami mikromaliyyələşmənin İslam İnkişaf Bankı və təmsil etdiyi İnstitutun prioritet tədqiqat mövzusu olduğunu bildirmiş, tədqiqat üzrə görülmüş işlər barədə iştirakçılara məlumat vermişdir. Bakı Biznes Tədris Mərkəzinin əməkdaşı Mələhət Kazımova "Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti" mövzusunda təqdimatla çıxış edərək, 2013-2015-ci illərdə biznes inkubatorların yaradılmasına dair regionlarda, xüsusilə Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlərdən bəhs etmişdir. Daha sonra "Yoxsulların ehtiyacı nədir?", "Yoxsulluğun azaldılmasına islami yanaşma" modulları üzrə məruzələr dinlənilmiş, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılmışdır.



5 gün davam edəcək təlimdə "İslami Mikromaliyyələşdirmə Sektorunun icmalı", "Kommersiya üsulları və modellər", "Donorların rolu: İslam İnkişaf Bankı İslami

Mikromaliyyətləşmə təşəbbüsləri" və s. modullar üzrə məruzələr dinlənəcək, təlimin yekunlarına dair qiymətləndirilmə aparılacaq, iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Tədbir çərçivəsində təlim iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator və Xaçmazda fəaliyyət göstərən müəssisələrlə, eləcə də Xaçmazın görməli yerləri ilə tanış olacaqlar.

Təlim dekabrın 18-də başa çatacaqdır.

- [http://azertag.az/xeber/Xachmazda\\_Yoxsullugun\\_azaldilmasi\\_uchun\\_Islam\\_mikro\\_maliyyelesmesi\\_movzusunda\\_regional\\_telime\\_baslanilib-911013](http://azertag.az/xeber/Xachmazda_Yoxsullugun_azaldilmasi_uchun_Islam_mikro_maliyyelesmesi_movzusunda_regional_telime_baslanilib-911013)

Xaçmaz, 14 dekabr, Elxan Yusifli, [AZƏRTAC](#)

Dekabrın 14-də Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Yoxsulluğun azaldılması üçün İslam mikromaliyyələşməsi” mövzusunda regional təlimə başlanılıb.

[AZƏRTAC](#) xəbər verir ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil olunan təlimdə İİETİ-nin, İslam İnkişaf Bankının İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər.

Beş gün davam edəcək təlimdə “İslami mikromaliyyələşdirmə sektorunun icmalı”, “Kommersiya üsulları və modellər”, “Donorların rolu: İslam İnkişaf Bankı islami mikromaliyyələşmə təşəbbüsləri” və digər mövzularda məruzələr dinlənəcək. Təlimin yekunlarına dair qiymətləndirmə aparıldıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaq.

Regional təlimin başlanması ilə əlaqədar keçirilən tədbirdə İİETİ-nun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verərək, bu təlimin əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib. Vilayət Vəliyev, həmçinin yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi Faysal Slama isə islami mikromaliyyələşmənin İslam İnkişaf Bankı və təmsil etdiyi institutun prioritet tədqiqat mövzusu olduğunu bildirərək, bu istiqamətdə görülən işlər barədə iştirakçılara məlumat verib.

Bakı Biznes Tədris Mərkəzinin əməkdaşı Mələhət Kazımova “Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan biznes inkubatorun fəaliyyəti” mövzusunda təqdimatla çıxış edərək, 2013-2015-ci illərdə biznes inkubatorların yaradılmasına dair regionlarda, xüsusilə Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlərdən danışıb.

Daha sonra “Yoxsulların ehtiyacı nədir?”, “Yoxsulluğun azaldılmasına islami yanaşma” modulları üzrə məruzələr dinlənilib, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılıb.

Tədbir çərçivəsində təlim iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator və Xaçmazda fəaliyyət göstərən müəssisələr, eləcə də görməli yerlərlə yaxından tanış olacaqlar.

Təlim dekabrın 18-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

- <http://www.salamnews.org/az/news/read/200371/pyoxsullugun-azaldilmasi-uumlccediluuml-n-islam-mik>

14 Dekabr 2015, 17:31 (GMT +4)

### **"Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələri" mövzusunda təlim keçirilir**



Bakı, 14 dekabr, [SalamNews](#).

Dekabrın 14-də Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə "Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələri" mövzusunda regional təlim öz işinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən [SalamNews](#)-a verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İslam İnkişaf Bankının İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər. Regional təlimi giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib, keçirilən digər tədbirlər kimi bu təlimin də İslami Tədqiqatlar və Təlim İnstitutu ilə əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib. V.Vəliyev, həmçinin yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi Faysal Slama isə islami mikromaliyyələrin İslam İnkişaf Bankı və təmsil etdiyi İnstitutun prioritet tədqiqat mövzusu olduğunu bildirib, tədqiqat üzrə görülmüş işlər barədə iştirakçılara məlumat verib.

Bakı Biznes Tədris Mərkəzinin əməkdaşı Mələhət Kazımova “Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti” mövzusunda təqdimatla çıxış edərək, 2013-2015-ci illərdə biznes inkubatorların yaradılmasına dair regionlarda, xüsusilə Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlərdən bəhs edib.

Daha sonra “Yoxsulların ehtiyacı nədir?”, “Yoxsulluğun azaldılmasına islami yanaşma” modulları üzrə məruzələr dinlənilib, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılıb.

Beş gün davam edəcək təlimdə “İslami Mikromaliyyətləşdirmə Sektorunun icmalı”, “Kommersiya üsulları və modellər”, “Donorların rolu: İslam İnkişaf Bankı İslami Mikromaliyyətləşmə təşəbbüsləri” və s. modullar üzrə məruzələr dinlənəcək, təlimin yekunlarına dair qiymətləndirilmə aparılacaq, iştirakçılara sertifikatlar təqdim olunacaq.

Tədbir çərçivəsində təlim iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator və Xaçmazda fəaliyyət göstərən müəssisələrlə, eləcə də Xaçmazın görməli yerləri ilə tanış olacaqlar.

Təlim dekabrın 18-də başa çatacaq.

## **XARİCİ ÖLKƏLƏRİN MÜTƏXƏSSİSLƏRİ XAÇMAZDA KEÇİRİLƏN 5 GÜNLÜK TƏLİMDƏ İŞTİRAK EDİR - VIDEO**

Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələşməsi” mövzusunda regional təlimin keçirilməsinə başlanılıb. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil olunan təlimlərdə nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ), İslam İnkişaf Bankının İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər. Beş gün davam edəcək təlimdə “İslami Mikromaliyyələşdirmə Sektorunun icmalı”, “Kommersiya üsulları və modellər”, “Donorların rolu: İslam İnkişaf Bankı İslami Mikromaliyyələşmə təşəbbüsləri” və s. modullar üzrə məruzələr dinlənəcək. Təlimin yekunlarına dair qiymətləndirilmə aparıldıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaq. Regional təlimin başlanması ilə əlaqədar keçirilən tədbirdə İİETİ-nun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verərək, bu təlimin əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib. Vilayət Vəliyev həmçinin, yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi Faysal Slama isə islami mikromaliyyələşmənin İslam İnkişaf Bankı və təmsil etdiyi institutun prioritet tədqiqat mövzusu olduğunu bildirərək, bu istiqamətdə görülən işlər barədə iştirakçılara məlumat verib.

Bakı Biznes Tədris Mərkəzinin əməkdaşı Məlahət Kazımova “Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan biznes inkubatorun fəaliyyəti” mövzusunda təqdimatla çıxış edərək, 2013-2015-ci illərdə biznes inkubatorların yaradılmasına dair regionlarda, xüsusilə Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlərdən danışıb.

Daha sonra “Yoxsulların ehtiyacı nədir?”, “Yoxsulluğun azaldılmasına islami yanaşma” modulları üzrə məruzələr dinlənilib, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılıb.

Tədbir çərçivəsində təlim iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator və Xaçmazda fəaliyyət göstərən müəssisələr, eləcə də görməli yerlərlə yaxından tanış olacaqlar.

Təlim dekabrın 18-də başa çatacaq.



- <http://report.az/biznes/yoxsullugun-azaldilmasi-ucun-islam-mikromaliyyelesmesi-movzusunda-telim-kecirilir/>

## **Xaçmazda islam mikromaliyyələşməsi mövzusunda təlim keçirilir**

14 Dekabr, 2015, 16:40



Bakı. 14 dekabr. REPORT.AZ/

Bu gün Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələşməsi” mövzusunda regional təlim işə başlayıb.

“Report” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, regional təlimi giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verir: “Keçirilən digər tədbirlər kimi bu təlimin də İslami Tədqiqatlar və Təlim İnstitutu ilə əlaqələrin inkişafında əhəmiyyəti böyükdür. Eyni zamanda, yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi olduqca vacibdir”.

İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi Faysal Slama isə çıxışında islami mikromaliyyələşmənin İslam İnkişaf Bankı və təmsil etdiyi İnstitutun prioritet tədqiqat mövzusu olduğunu deyib. Tədqiqat üzrə görülmüş işlər barədə iştirakçılara geniş məlumat verib.

Daha sonra “Yoxsulların ehtiyacı nədir?”, “Yoxsulluğun azaldılmasına islami yanaşma” modulları üzrə məruzələr dinlənilib, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılıb.

Qeyd edək ki, 5 gün davam edəcək təlimdə “İslami mikromaliyyələşdirmə sektorunun icmalı”, “Kommersiya üsulları və modellər”, “Donorların rolu: İslam İnkişaf



Bankının islami mikromaliyyələşmə təşəbbüsləri” və s. modullar üzrə məruzələr dinlənəcəkdir, təlimin yekunlarına dair qiymətləndirilmə aparılacaq, iştirakçılara sertifikatlar təqdim olunacaq.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, İslam İnkişaf Bankı İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər.

Tədbir çərçivəsində təlim iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator və Xaçmazda fəaliyyət göstərən müəssisələrlə, eləcə də Xaçmazın görməli yerləri ilə tanış olacaqlar.

Təlim dekabrın 18-də başa çatacaq.

- <http://metbuat.az/news/315995/xacmazda-yoxsullugun-azaldilmasi-ucun-islam-mikromaliyyelesm.html>

## **Xaçmazda “Yoxsulluğun azaldılması üçün İslam mikromaliyyələşməsi” mövzusunda regional təlimə başlanılıb**



Xaçmaz, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 14-də Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Yoxsulluğun azaldılması üçün İslam mikromaliyyələşməsi” mövzusunda regional təlimə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil olunan təlimdə İİETİ-nin, İslam İnkişaf Bankının İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər.

Beş gün davam edəcək təlimdə “İslami mikromaliyyələşdirmə sektorunun icmalı”, “Kommersiya üsulları və modellər”, “Donorların rolu: İslam İnkişaf Bankı islami mikromaliyyələşmə təşəbbüsləri” və digər mövzularda məruzələr dinlənəcəkdir. Təlimin yekunlarına dair qiymətləndirmə aparıldıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaq.

Regional təlimin başlanması ilə əlaqədar keçirilən tədbirdə İİETİ-nun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verərək, bu təlimin əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib. Vilayət Vəliyev, həmçinin yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi Faysal Slama isə islami mikromaliyyələşmənin İslam İnkişaf Bankı və təmsil etdiyi institutun prioritet tədqiqat mövzusu olduğunu bildirərək, bu istiqamətdə görülən işlər barədə iştirakçılara məlumat

verib.

Bakı Biznes Tədris Mərkəzinin əməkdaşı Mələhət Kazımova “Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılan biznes inkubatorun fəaliyyəti” mövzusunda təqdimatla çıxış edərək, 2013-2015-ci illərdə biznes inkubatorların yaradılmasına dair regionlarda, xüsusilə Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlərdən danışıb. Daha sonra “Yoxsulların ehtiyacı nədir?”, “Yoxsulluğun azaldılmasına islami yanaşma” modulları üzrə məruzələr dinlənilib, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılıb.

Tədbir çərçivəsində təlim iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator və Xaçmazda fəaliyyət göstərən müəssisələr, eləcə də görməli yerlərlə yaxından tanış olacaqlar.

Təlim dekabrın 18-də başa çatacaq.

- <http://azerbaijan.shafaqna.com/AZ/AZ/56390>